

2023

-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib. Qürurvericidir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini Zəfər ruhunda qeyd edir, Onun yaratdığı möhkəm təməlin ölkəmizin qarşısında açıldığı imkanlar fonunda qarşidakı dövr üçün müəyyənləşdirilən hədəflərdən danışırıq. Dahi şəxsiyyətin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftiخار mənbəyidir. Şuşa bizim mədəniyyətimiz, tariximiz rəmziidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Həc vaxt biz Laçınşız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik".

Ulu Öndərin şah əsəri - güclü

Azərbaycan müstəqilliyini qorumağa qadir olduğunu şanlı Zəfərlə sübut etdi

Artıq 3 ildir ki, bütün tarixi günlərimizi, bayramları qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edirik. 2020-ci ilin 8 noyabr tarixini salnaməsinə Zəfər Günü kimi yanan ölkəmiz bir daha hansı imkanlara malik olduğunu, sözün əsl mənasında müstəqil siyaset yürütdüyünü, milli maraqların hər şeydən öndə davandığını dünyaya nümayiş etdirdi. Təbii ki, möhkəm təməl uğurların başlanğıcı, yeni-yeni hədəflərə doğru stimulverici amildir. Bu təməli Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev yaratdı. Dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin yaradıcısı olduğu, hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirdiyi çəngiliyi bir daha xatırlatmaq istərdim: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmışik. Kime biz borcluyuq. Əger Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminse əlinin altında bir oyunaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracaq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur".

Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpə etə də, həmin dövrə ölkəyə rəhbərlik edənlərin sərişəsizliyi, idarəcilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından hansı problemlərlə, təhlükələr üz-üzə qaldığı xalqımızın yaddaşındadır. Həmin illəri tariximizin qara səhifəsi kimi vərəqləyərək Azərbaycanın həmin dövrün çətinliklərindən necə xilas olduğunu gənc nəsle çatdırımlıq. Müstəqilliyinin bərpasının ilk ilərində respublikada yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıluması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidi lərini azaltdı, xalq vəziyyətdən çıxmış yollarını axtarmağa başladı. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan Ulu Öndər Heydər Əliyev oldu. Büyük inam və qurur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürekkeb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsre və yeni minilliye mehz Ulu Öndər Heydər Əliyevin işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamlı irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir.

Xalqın böyük əksəriyyətinin istəyin ifadə

edən 91 nəfər ziyanının Ulu Öndər Heydər Əliyev müraciətində həmin illərin reallıqlarının doğruduğu fəsadlar - iqtisadiyyatın tənəzzülü, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikani yüzlərlə ziyanının tərk etməsi öz əksini tapmışdır. Həmçinin müraciətde xalqımıza qarşı töredilən ən dehşətli cinayətləri - 20 Yanvar, Xocalı və digər faciələri töredənlərin cəzasız qalması xüsusi qeyd olunaraq bu məsələlərin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu diqqətə çatdırılmışdır. Qeyd edilirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzerine götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər ələ etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq qısa müddətde Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadırsınız. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı o dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıçı oldu. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətde sabitlik məkanına çevrildi. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin əsası qoyuldu. İqtisadi və maliyyə imkanlarımızın artması ordu quruculuğu sahəsində mühüm addımlara yol açdı. 44 günlük ikinci Qarabağ müharibəsində dünyaya səs salan tarixi Zəferimiz rəşadətli Ordumuzun möhkəm təməl üzərində dəha də möhkəmlənərək, döyüş qabiliyyətini artıraraq dünən ən güclü orduları sırasında qərarlaştıqını, üzərinə düşən missiyanı şərəflə yerinə yetirdiyini nümayiş etdirdi. Həmçinin Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalasdı, xarici siyasetimizin əsas məsələsi olan və bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı. Ümumileşdirilmiş şəkildə qeyd etsək, deyə bilərik ki, Ulu Öndərin düşünlümiş və məqsədyönlü siyaseti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı.

Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti bu siyasetin uğurlu davamı oldu. Son 20 il yaxın dövrə Heydər Əliyev siyasetinin Prezident İlham Əliyev tərefindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək zirveləri fəth edir. 2003-cü ildən başlanan yoluñ davamının Azərbaycana qazandığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyması, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasıdır. Qarabağın tacı, Azərbaycanın döyünen ürəyi Şuşanın işğaldən azad edilməsi müjdəsinə Şəhidlər Xiyabanından Azərbaycan xalqına: "Böyük faxarət və qurur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldən azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətle bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şəxslərini ürəkdən təbrik edirəm" müraciəti ilə bildirən Mütəffəv Ali Baş Komandan İlham Əliyev bu Qələbənin döyüş meydanında qazandığını qalib Sərkərdə kimi də qururla bəyan etdi. Xalqımızın tarixinə yazılı 2020-ci il noyabrın 8-i Azərbaycanın qəhrəmanlıq salnamesində əbədi yaşam haqqı qazandı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdəq və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldən azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilmesi və Ermənistən Kapitulyasiya aktını imzalamaya məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qəlebə siyasi müstəvədə də öz təsdiqini tapdı. Ermənistən Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız geri qaytarmaq məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 44 günlük ikinci Qarabağ müharibəsinin başlandıığı tarix - 27 Sentyabr Anım Günü, Şuşanın işğaldən azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi.

Dövlət başçısı İlham Əliyev 31 iyul 2023-cü

il tarixli "Azərbaycan Respublikasının işğaldən azad edilmiş əraziləri üzrə şəhər günlerinin təsis edilməsi haqqında" Sərəncamı Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmek məqsədi daşıyır.

30 illik işgal dövründə Ermənistən tərefində şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni ərismizə böyük zərba vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldən azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırlarda yenidən qurulur, ərazilər minələrdən təmizlənir, sürətlə genişləşdirilir. Dırçelən Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldən azad edilmiş ərazilərinə Büyük Qayıdışa dair I Dövlət Programı"nın icrasına başlanıldı. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, Zabux kəndinə, Füzuli rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Qarşida dövrde qayıdış ünvanlarının sıralanmasının daha da artacağıının şahidi olacaq. Gələn il üçün kəlbəcərlilərin qayıdışı nəzərdə tutulur.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçekleştirilir. Qısa müddətə Şuşanın Baş Planının hazırlanması, qüdrətli şair Molla Pənah Vəqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəmənə qaytarılması, Bülbülməvəzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dırçelərək əvvəlki döyünlərə qaytarılması, Bülbülməvəzeyeyin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həbələ buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vəqifin möhtəşəm məqbərəsi önünde Vəqif Poeziya Günlerinin təşkilini ənənəsinin bərpası da göstərir ki, Ş